



Azad Müzəffərli

Bizdən yoxdur, yekik, yek

(hekayə)

P.S: Hekayədə qələmə alıqlarımın nə qədər vacib olduğunu dəfələt edən həyat reallıqlarından qaynaqlanıb.

Mehdi ilə Rəsul iş yerlərinin beş addımlı gündək avtobus dayanağında rastlaşdırılar. İllərdi eyni idarədə işləsələr də, başqa-başqa binalarda oturduqlarından ürəkdən səhbət eləmək fürsəti araba onların qismətinə düşərdi. Bir də ki, işdən başlarının ayniyən vaxtı az olurdu.

- Salam, bratok, iş vaxtı hara belə?

- Salam, evə, abedə gedirəm.

- Mən sənin yerinə olsam ərinərdim, malades.

- Cəmi üç astanovkadı da, bir göz qırılımında çatıram.

- Nə əcəb, öz stalovamızda yemirsən?

- Narmalını pervi, vtaroy versələr yeyərdim, az qalır, adam skorılığ ola.

- Düz deyirsən, çərəsizlikdən mən katletsiz-zadsız ancaq qreçka ilə bir təhər mədəmi aldadıram.

- Yemək cəhənnəmə, ələ gələsi vilka-qışqları da yoxdur, toxunmamış iki qatlanır, adamın apetiti olur, lap.

- Axşam növbəsində işləyəndə də ujina evə gedirsən?

- Kaneşna, başqa yolu yoxdu.

- Nə yaxşı ki, heç olmasa, zavrak vaxtı evdə olursan, yoxsa, yol ölçməkdən səndə can qalmazdi.

- Zato, nəğd bilirəm ki, hər şey damaşındı, qorxusu yoxdur.

- Malades sənə, paxillığım tutdu.

- İndi marozdu deyənə avtobusa minirəm, yoxsa, hava əl verəndə evə abedə peşkom da gedirəm.

Gözlədiyi avtobusun yaxınlaşdığını görən Mehdi irəli şığıdı. Sən demə, Rəsul da elə həmin avtobusa minəcəkmiş.

- Sən də 18-nən gedirsən, nə yaxşı, bir az da səhbət eləmək şansımız yarandı.

- Diqqətli ol, avtobus şoferlərinə etibar yoxdu, piyan kimi sürürlər,

müştəriləri tez götürüsünlər deyə, ancaq abqondadılar.

- Gəl, burda oturaq, hələki bu yerlər zanit döyül.

- Sən otur, narahat olma, mən peşkom dayanacam.

- Əşİ, gəl otur, lişni tərəslilik eləmə.

Yerlərini təzəcə rəhatlamışdilar ki, babul-yalardan biri başlarının üstünü kəsdirdi. Rəsul o andaca yerini ona verdi.

- Saq ol, oqlum.

- Pajalusta.

Rəsul bir az da Mehdiyə səri yan aldı. İş yoldaşını qəribə tərzdə süzərək gicgahına əl gəzdirib, yenə səhbətə keçdi.

- Mehdi, sən canın, doğrudan, hər gün abedə evə gedib-gəlmək səni nadeyedət eləmir?

- Burda elə bir şey yoxdu, yəqinkı, bu nastrayenidən asılıdır, kiminin döşünə yatır, kimininkinə isə yox.

- Cəmi bircə saatlıq abed vaxtı pazvalyat eləyir də, narmalını gedib-qayıtmağına?

- Hələ, lişni vaxtim da qalır.

- Maraqlıdır, indi evdə xozyayka nə bişirib sənin üçün, bilirsən?

- Kaneşno, sup, bir də jarko.

- Jarkonu elə dedin ki, lap ağzım sulandı.

- Doğrudan, yoldaşım onu klasını bişirir, barmaqlarını yalayırsan, onun dərdindən oğlum da böyük zvonokda yeməyə məktəbdən evə qaçıb gelir. Hələ mən raznı raznı salyonuları demirəm, indiki morozda zoğal varenasının pürəngi çayın isə lap özgə yeri var.

- Görünür, ponyatkalı uşaqdır, yəqin, həm də səni çox ubitkaya salmaq istəmir.

- Düz tutmusan, vapsə, başkası pis işləmir.

- Dərslərini necə, visi oxuyur, yoxsa, mənimki kimi dvoyışnikdi?

- Müəllimləri dovolndı, bircə rus dilindən axsayır.

- Necə, yaxşı razbirat eləmir, yoxsa, problem başqadır?

- Yaralı yerimə toxundun, rus dilindən vopşə noldu, nol, heç

cür baş aça bilmirəm, niyə belədir?

- Bəlkə, müəllimləri xaltura eləyir, prosto yola verir. Bəzi müəllimlər naroşno uşaqları yaxşı öyrətmirlər ki, əlavə dərs deyib beş-on manat çak-çuk eləsinlər.

- Yox, Allah var bəşimizin üstündə, oğlumun rus dili müəllimi çəstni qadındır.

- Yeqin. Onda, oğlun evdə iqralardan əl çəkmir, indiki uşaqlar, az qala, kompüteri qucaqlayıb yatalar.

- O da var.

Mehdi nöbəti dayanacaqda düşəcəkdi deyə, yerini Rəsula verdi. İş yoldaşına onunla birlikdə evlərinə nahara getməyi təklif eləsə də, Rəsul vacib işinin olduğunu dedi.

- Sən hara belə, bayadın fikir verirəm, yaman çortdasan?

- İşdə yaman qruzit eləyirlər, çox yorulumram.

- Dündü, ponyatkalı olanda adama başını qasımağa belə aman vermirlər.

- Bax, indi bu mənə lazımdı, rəis məni tələm-tələsik vizitka çıxardırmaga yollayıb. Naxadu ora dəyib, yənə qayıtmalyam axşamacan paxat eləməyə. Verdikləri də, qəpik-quruş.

Rəsulun gülləsi hədəfə tuş gəlmüşdi. Aldığı məvacibi Mehdi də aydan-aya güc bəla ilə yetirə bilirdi. Buna baxmayaraq arada yüz-yüz vurmağı da vardi.

- Rəsul, evimizə dəvət elədim, otkaş getdin, bəlkə, axşam birlikdə yüngülvari ujin eləyək, zaquskası məndən. Əla pelmənni yeri bilirəm, lap yerinə düşər, indiki morozda xəmir xörəklərinin özgə yeri var.

- Malades, bu lap naخدka oldu, ürəyimdən xəbər verdin, qaryuçi də mənlik.

- Onda, paka, axşam işdən çıxanda görüşərik.

- Yes, qud bay, bratok. Zəngini gözləyəcəm ha, fikrini dəyişib eləmə, yoxsa, nastrayımı korlayarsan, başqa şeydən narahat olma, bədə-bəddə şot mənlikdir.